

Müharibənin nəticələrindən biri də əlbəttə ki, bu gün müzakirə mövzusu olan Zəngəzur dəhlizidir. Zəngəzur dəhlizi tarixi nailiyyətdir. Üçtərəfli Bəyanatda xüsusiət bu məsələnin əks olunması bizim eyni zaman da böyük siyasi qələbəmizdir. Həzirdə Zəngəzur dəhlizinin fəaliyyəti istiqamətində fəal işlər aparılır, bir çox təkliflər var, artıq bir çox nəqliyyat-kommunikasiya layihələri masa üzərindədir, müzakirə edilir və bu, bizim növbəti tarixi uğuru-muz olacaqdır.

**İlham ƏLİYEV**



# Azərbaycan haqqın, ədalətin, sülhün tərəfdarıdır

Zəngəzur dəhlizinin açılması Ermənistən özünə də böyük dividend gətirə bilər

44 günlük Vətən müharibəsində tarixi qələbəmizdən sonra Cənubi Qafqazda yeni reallıqlar yaranıb. Bu reallıqlardan biri də Ermənistən ərazisindən keçməkə Azərbaycanın qərb rayonlarını Naxçıvan Muxtar Respublikası ilə birləşdirəcək Zəngəzur dəhlizidir.

Bu yol Türkiyə ilə Azərbaycan arasındakı məsafəni 400 kilometr azaldacaq. Uzunluğu 123,6 kilometr olan Horadız-Cəbrayıll-Zəngilan-Ağbənd yolu (Zəngəzur dəhlizi) tikintisi hazırda sürətlə davam edir. Dünyanın inkişaf etmiş güclü dövlətləri və beynəlxalq təşkilatlar, siyasi mərkəzlər bu reallığı qəbul edərək ölkəmizlə əməkdaşlıq üçün hazır olduğunu bildirirlər.

Azərbaycan Prezidenti İlham Əliyev Dağlıq Qarabağ müharibəsi başlayan gündən dünyanın güc balansını dəyişmək iqtidarında olan dövlət başçıları ilə görüşlərində, beynəlxalq tədbirlərdə, simpozium və konfranslarda çıxışlarında, diplomatlar, jurnalistlər, eləcə də ictimaiyyət nümayəndələri ilə görüşlərində dəfələrlə bildirmişdir ki, Azərbaycan öz əzəli dədə-baba torpaqlarının bir qarşını da ermənilərə güzəştə getməyəcək... Bu məsələdə Azərbaycan haqqın, ədalətin və sülhün tərəfdarıdır. Bu, bir daha onu göstərir ki, Azərbaycan Prezidenti sülhün, regionda qan tökülmədən beynəlxalq layihələrin reallaşmasının tərəfdarıdır. Təbii ki, işğalçı Ermənistən bu kimi layihələrin gerçəkləşməsini istəmir. Onlar bu məqsədlə bütün imkanlarından istifadə edərək, Azərbaycana qarşı təxribatlar həyata keçirirlər. Ancaq ermənilər dərək etmirlər ki, bu layihələrin reallaşması bütün region, o cümlədən Ermənistən özü üçün böyük dividend gətirə bilər.

Bu gün nəqliyyat kommunikasiyalarının açılması, qarşılıqlı dialoq, etimad mühitinin formallaşması regional və beynəlxalq siyasetin əsas aspektlərindəndir. Artıq Zəngəzur dəhlizinin açılması 3 ölkənin birgə bəyanatının mövgəzi, zamanın tələbidir. Bu baxımdan "Dəmir yumruğ" u yenidən başı üzərində görməməsi üçün Ermənistən yeni vəziyyəti, real imkanları, qüvvələr nisbətini düzgün qiymətləndirməlidir. Ermənilər birdəfəlik anlamalıdır ki, Zəngəzur Azərbaycan torpaqlarıdır, bu yerlər azərbaycanlıların dədə-baba yurd-

larıdır. Xatırladaq ki, 102-103 il bundan əvvəl Azərbaycan milli dövlət quruculuğu və ərazi bütövlüyü uğrunda ermənilərə və bolşeviklərə qarşı mübarizə aparanda terrorçu daşnakların və onların havadarlarının haqsızlığına məruz qalmışdı.

O dövrə Paris Sülh Konfransından Bakıya qayıdan Məhəmmədhəsən Hacinski türk qəzetçisinə ("Təsviri-Efkar" qəzeti, 27 noyabr 1919) müsahibəsində demişdir: "Zəngəzur Qarabağ vilayətinin bir qəzasıdır. Qarabağ istor tarixən, isterse də əhalisinin əksəriyyəti etibarilə Azərbaycanın ayrılmaz bir hissəsidir. Vaxtilə Qarabağ müstəqil bir xanlıq olaraq yaşa-mış və hətta Osmanlı dövləti ilə siyasi münasibətlər də qurmuşdur... Qarabağ xanlığı rus istilasına qədər davam etmişdir. Biz azərbaycanlılar Zəngəzurun Azərbaycandan ayrılmamasını heç bir zaman təsvvür etmədik və edə bilmərik də".

Tarixə ekskurs edəndə görürük ki, o dövrə sadə insanlardan tutmuş vətənpərvər ziyanlılara qədər bütün soydaşlarımız Zəngəzurun Ermənistənə verilməsinə tamamilə etiraz edirdi. Amma deyir sən sayığını say, gör, erməni və ermənipərest bolşeviklər nə iş görür. O dövrə Cumhuriyyət hökuməti də Zəngəzur məsələsində qətiyyətli mövqe tutmuşdu. Təsadüfi deyil ki, özünü bölgənin ağalarından hesab edən Amerika təmsilçisi Haskel də Zəngəzurun Azərbaycanın olduğunu hesab edirdi. Nəsib bəy hökuməti də Cumhuriyyətin işgalinə qədər Qarabağ və bir hissəsi olan Zəngəzur məsələsində qətiyyətə dayandı, bölgədəki erməni fitnəsinə qarşı mübarizə apardı. Üzeyir bəy Hacıbəyli "Azərbaycan" qəzetində çap etdirdiyi "Ermənistən və Azərbaycan münasibəti" adlı məqaləsində yazırı: "Zəngəzur məsəlesi" zatən ermənilər tərəfindən meydana çıxarılmış olan "Qarabağ məsəlesi"nin məbədidir... Zəngəzur Qarabağın bir hissəsi və Qarabağı təşkil edən dörd üyezdən biridir. Zəngəzursuz Qarabağ Qarabağ ola bilməz!"

Tarixi ədalətin bərqərar olması və region dövlətlərin iqtisadi inkişafına töhfələr verəcəyi baxımdan Azərbaycan Prezidentinin əsrlər mövqeyi sayəsində Zəngəzur dəhlizinin açılması zamanın tələbidir. Bu prinsiplər dəfələrə açıq şəkildə Ermənistən rəhbərliyinə açıqlanıb ki, 10 noyabr Bəyanatda qeyd edilən bütün maddələr beynəlxalq hüquqa və hər iki tərəfin ərazi

bütövlüyüne uyğundur. Görünür onlar bu-nu tam dərk edə bilmir, ya da bilərəkdən dərk etmək istəmirlər.

Ermənilər ikibaşlı oyun oynamaqla, özləri də yaxşı bilirlər ki, sadəcə prosesi ləngidir, heç kime faydası olmayan mənəsiz hərəkətlər edirlər. Ermənistən rəhbərliyi hər gün fərqli fikirlərlə onsuza da erməni xalqının xəyalpərvərlik ucbatından çətinliklərlə üzləşən düşüncələrini bir qədər də bulandırır. Biri çıxıb deyir ki, Zəngəzur dəhlizinin açılması tam möglubiyət deməkdir. Başqası dəhlizlərin açılmasının ölkə üçün faydalı olacağını bildirir. Biri də çıxıb deyir ki, nə dəhliz, nə Zəngəzur - müqavilədə elə bir maddə yoxdur. Bunun gülünc tərəfi isə Ermənistənən baş nazirinin bir-biri ilə heç bir əlaqəsi olma-yan vədlər verəməsi, açıqlamalar etməsidir. Bir gün Zəngəzur dəhlizinin yaradılmasının öz ölkəsi üçün faydalarından da-nışan erməni rəhbər ertəsi gün bunun ök-sinə fikirlər söyləyir.

Dəfələrlə deyildiyi kimi, əgər ermənilər doğru seçim etsələr, bu, onların iqtisadiyyatı üçün faydalı ola bilər. Beləliklə, əhalinin rifah səviyyəsinin bir qədər yüksələ biləcəyi də heç kəs üçün sərr deyil. Lakin ölkə daxilindəki xaosu, anarxiyanı həll etmək görünür, o qədər də asan olma-yacaq. Qisası, bu ölkədə hər ağızdan bir avaz gəlir. Belə olan halda xalq da nə edəcəyini, kimə inanacaqını bilmir.

Görünən odur ki, nə olursa-olsun Ermənistən üçtərəfli Bəyanatın müddəalarını icra etməlidir. Çünkü buna məcburdur.

Analitiklərin fikrincə, Ermənistən in-diki mərhələdə istəsə belə sülh danışqalarına və dəhlizin açılmasına etiraz edə, dirəniş göstərə bilməz. Çünkü bu, indiki mərhələdə nə Rusyanın, nə də Avropa İttifaqının maraqları ilə üst-üstə düşür. Onu da xatırladaq ki, bu məsələdə artıq ermənilərin başqa seçim haqqı yoxdur. Çünkü Prezident İlham Əliyevin də dedi-yi kimi, Zəngəzur dəhlizi açılmadan heç bir davamlı sülhdən səhbət gedə bilməz. Belə olan halda əməkdaşlıq da müzakirə mövzusu deyil. Ermənilər tezliklə rəsmi şəkildə üzərlərinə götürdükləri öhdəlik-ləri yerinə yetirməli, dəhlizin açılmasına və işlərin davam etdirilməsinə şərait yaratmalıdır.

**Rəhman SALMANLI,  
"Azərbaycan"**